

İŞ İCRAÇISI (VIŞKAQURAŞDIRMA SAHƏSİ) VƏZİFƏSİ ÜZRƏ MÖVZULAR

1. Qazma qüllələrinin tipləri üzrə:

- Qazma qurğusu komplektinə daxil olan avadanlıqlar.

2. Qazma qüllələrinin quraşdırılması və sökülməsi qaydaları üzrə:

- Qazma qüllələrinin və qüllə altı postamentlərin çəkilməsi qaydaları və təhlükəsizlik tədbirləri;
- Polad burazlar və yararlılıq normaları;
- Dəniz şəraitində qazma qüllələrinin, qüllə altı postamentlərin bir quyu üzərindən digər quyu üzərinə sürüşdürülməsi qaydaları;
- Qüllələrin sürüşdürülməsində istifadə edilən hidravliki domkratlar;
- QDZ-600 tipli hidravliki domkrat qurğusunun hissələri və iş prinsipi.

ƏDƏBİYYAT:

1. Neft və qaz quyularının qazılması işlərində əməyin təhlükəsizliyi üzrə təlimatlar toplusu. Bakı, 2014
2. "Neftqazçıxartma Sənayesində Təhlükəsizlik qaydaları". Bakı, 2005
3. QDZ-600 tipli hidravliki domkrat qurğusunun Pasportu. Bakı, 2016
4. БУ 5000/320 ЭУК-Я tipli qazma qurğusunun texniki şərti
5. R.S.İbrahimov, Ş.O.Baxşəliyeva. "Neft və qaz quyularının qazılması texnikası və texnologiyası". Bakı, 2012
6. C.C.Azar, Q.Robello Samuel. Qazma mühəndisliyi. Bakı, 2014
7. O.H.Mirzəyev. "Neft-qaz mədəni avadanlıqlarının texniki diaqnostikasının əsasları". Bakı, 2012

1. Vıışkanın seksiyaları qaldırılan zaman, briqada işçilərinin vıışkaya təhlükəsiz dayanma məsafəsi aşağıdakı hansı bənddə düzgün göstərilib?

- A) Seksiyanın hündürlüyündən 20 metr kənarında
- B) Seksiyanın hündürlüyündən 8 metr kənarında
- C) Seksiyanın hündürlüyündən 3 metr kənarında
- D) Seksiyanın hündürlüyündən 5 metr kənarında
- E) Seksiyanın hündürlüyündən 10 metr kənarında

2. Tellənmədə istifadə edilən kanat maksimal yüklənmənin neçə misləndən az olmayan möhkəmlilik ehtiyatına malik olmalıdır?

- A) 5 misləndən az olmayan
- B) 4 misləndən az olmayan
- C) 1 misləndən az olmayan
- D) 2 misləndən az olmayan
- E) 3 misləndən az olmayan

3. QDZ-600 tipli domkrat qurğusunun tipi aşağıdakı hansı bənddə düzgün göstərilib?

- A) Mexaniki
- B) Hidromexaniki
- C) Kombinə edilmiş
- D) Hidravliki
- E) Aerosistematik

4. QDZ-600 tipli hidravliki domkrat qurğusu ilə işləyən zaman, nasos ilə təzyiq yaranmırsa, bunun səbəbi aşağıdakı hansı bənddə düzgün göstərilib?

- A) Əks klapın nasazdır, nasosun kipləşdiricisi zədələnmişdir
- B) Əks klapın nasazdır, nasosun mühərriki nasazdır
- C) Əks klapın nasazdır, dayaq hissə nasazdır
- D) Nasosun kipləşdiricisi zədələnmişdir, mühərrik nasazdır
- E) Əks klapın nasazdır, mufta nasazdır

5. Hündürlüyü 53 m-yə qədər olan buruqlar üçün kanat ilgəyinin uzunluğu neçə metr qəbul olunur?

- A) 40-50 metr
- B) 30-35mm-ir
- C) 55-75 metr
- D) 15-25 metr
- E) 10-15 metr